

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ



TƏLƏBƏ ELMİ BİRLİYİNİN
2018-Cİ İL ÜZRƏ İLLİK HESABATI

Filologiya fakültəsinin dekani:

Dos. ELÇİN MƏMMƏDOV

TEB-in Elmi rəhbəri:

PƏRVİN EYVAZOV

B A K İ – 2 0 1 8

Hesabatı hazırladı: Pərvin Eyvazov
TEB-in elmi rəhbəri

Məlumatları topladı: Aynur Mustafayeva
TEB-in bakalavriat üzrə baş koordinatoru, III kurs tələbəsi
İlkanə Məmmədova
TEB-in Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri
Elnarə Talıbova
TEB-in Sabah qrupları üzrə baş koordinatoru

“Folklor” dərnişinin

məlumatlarını təqdim etdi: Gülnar Axundova
Azərbaycan şifahi xalq ədəbiyyatının dissertantı

Filologiya fakültəsi Tələbə Elmi Biriyi tələbələrin elmi fəaliyyətini gücləndirmək və onlara stimül vermək məqsədilə 2018-ci ildə bir sıra işlər həyata keçirmişdir.

Filologiya fakültəsi Elmi Şurasının 15 fevral 2017-ci il tarixli 04 sayılı iclasında ənənəvi adla Tələbə Elmi Cəmiyyəti ifadəsində *cəmiyyət* sözünün *birlik* söz ilə əvəz olunması məqsəduyğun hesab olunmuş və Tələbə Elmi Birliyinin əsasnaməsi təsdiq edilmişdir.

Tələbələrin elmə olan marağını artırmaq üçün dekanlığın göstərişi ilə maarifləndirmə işləri aparılmış, TEB-in strukturunda bir sıra yeniliklərlə bağlı müzakirələr təşkil edilmiş, tələbə və magistrantların respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakı təmin olunmuşdur.

Bu il TEB-i yeni tərkibdə formalaşdırmaq və fəaliyyətini gücləndirmək üçün fakültəyə yüksək balla qəbul olan tələbələrlə yanaşı, elmə marağı olan digər I kurs tələbələri ilə də söhbətlər aparılmış, onların elmi fəaliyyətə cəlb olunması istiqamətində maarifləndirmə işləri görülmüşdür. Tələbələrə elmi rəhbərlər təyin olunmuş, eləcə də elmi fəaliyyətin istiqamətləri və elmi tədbirlərin məzmun və mahiyyəti haqqında ətraflı məlumat verilmişdir. Sevindirici haldır ki, təkcə 2018-ci ilin ilk yarısında 50-dan çox ikinci yarısında 30-dan çox I kurs tələbəsi elmi tədbirlərdə iştirak etmək və elmi fəaliyyətlə məşğul olmaq üçün TEB-ə müraciət etmişdir. Onların hər biri ilə söhbətlər aparılmış, TEB-in işləri və fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. 2018-ci tədris ilində aşağıda adları qeyd olunan tələbələr elmi fəaliyyətə cəlb olunaraq kafedralara təhkim edilmişdir (Hətta bunlar arasında bu tədris ilində qəbul olunmuş I kurs tələbələri də vardır)

№	Ad,soyad	Qrup	Kurs	Bölmə	Təhsil pilləsi	Elmi rəhbər	Elmi işin adı
1.	Murad Əmənöv		II	Azərb	Magistr	Prof. Sənubər Abdullayeva	Məhəmmədhüseyn Şəhriyar dilinin leksikası
2.	Aygün Əliyeva		II	Azərb	Magistr	Dos. Sevinc Abdullayeva	Postmodernizm Çağdaş Azərbaycan romanı
3.	Qismət Cəfərov		I	Azərb	Magistr	Dos. Məhəmməd Məmmədov	XXI əsrin əvvəlləri Azərbaycan dilçiliyi (2001-2018-ci illər)
4.	Raziyə Həsənova		I	Azərb	Magistr	Dos. Sevinc Qocayeva	A.Rəhimovun yaradıcılığında bədii nəsrində mənəvi, sosial-əxlaqi problemlər
5.	Günay İsmayılova		I	Azərb	Magistr	Dos. R.İ. Quliyeva	Azərbaycan dilinin tədrisində fəndaxili və fənlərarası əlaqə
6.	Aytən Ələkbərli		I	Azərb	Magistr	Dos. Ə.H. Cavadov	Bədii əsərin təhlili metodikası
7.	Arzu Novruzova		I	Azərb	Magistr	Prof. Firuzə Abdullayeva	XX əsrin türk nəsrində Anadolu insanların həyatı
8.	Nigar Əliyeva	081	IV	Azərb	Bakalavr	Dos. Mehriban Əlizadə	Dialektizmlər
9.	Günel Quliyeva	081	IV	Azərb	Bakalavr	Pərvin Eyvazov	Bəkir Çobanzadə poeziyasında milli təəssübkeşlik

10.	Aynur Mustafayeva	090	III	Azərbay	Bakalavr	Prof. Yeganə İsmayılova	C. Məmmədquluzadənin həyat və yaradıcılığı
11.	Əfsanə Məmmədova	091	III	Azərbay	Bakalavr	Ramil Bayramov	Leksika
12.	Fərid Kərimov	091	III	Azərbay	Bakalavr	Məti Osmanoglu	M.P. Vaqif yaradıcılığı
13.	İlahə Şahmuradova	092	III	Azərbay	Bakalavr	Ramil Bayramov	M.F. Axundovun həyat və yaradıcılığı
14.	Rahil Xubalılı	092	III	Azərbay	Bakalavr	Anar Fərəcov	Dildə gender fərqləri
15.	Aişə Əliyeva	092	III	Azərbay	Bakalavr	Təhsin Mütəllibov	Vaqifin qoşmalarında bənzətmələr
16.	Aytən Məmmədova	093	III	Azərbay	Bakalavr	Mehriban Əlizadə	Cəlil Məmmədquluzadənin hekayələrində tabeli mürəkkəb cümlələr
17.	Samirə Hüseynova	093	III	Azərbay	Bakalavr	Dos. Mehriban Əlizadə	İlyas Əfəndiyevin əsərlərinin dilində üslubi sinonimlər
18.	Ülkər Abdullayeva	093	III	Azərbay	Bakalavr	Dos. Mehriban Əlizadə	Bəxtiyar Vahabzadə yaradıcılığında çoxmənalı sözlər
19.	Günay Məmmədova	093	III	Azərbay	Bakalavr	Prof. Tofiq Hüseynov	İsa Muğannanın müharibə povestləri
20.	Aynur Rzayeva	088	III	Azərbay	Bakalavr	Pərvin Eyvazov	Bəkir Çobanzadənin dil tədqiqatlarında fonetika məsələləri
21.	Mənsurə İsmayılova	088	III	Azərbay	Bakalavr	Akad. Tofiq Hacıyevin	I növ təyini söz birləşmələri
22.	Kamilə Qədimli	092	III	Azərbay	Bakalavr	Dos. Sevinc Qocayeva	Klassik poeziyada Yusif peyğəmbər obrazı
23.	Sevinc Məhərrəmov	0AM1 7S	III	Azərbay	Bakalavr	Nüşabə Sadıqova	Cek London əsərlərində yaşamaq uğrunda mübarizə
24.	Elnarə Talibova	0AM1 7S	III	Azərbay	Bakalavr	Pof. Cəlil Nağıyev	Fransa Kafka yaradıcılığı
25.	Nərmin Quliyeva	089	III	Azərbay	Bakalavr	Dos. Jalə Hüseynova	Mənim tanrım gözəllikdir, Sevgidir.
26.	Lalə Seyidova	089	III	Azərbay	Bakalavr	Prof. Yeganə İsmayılova	Mikayıl Müşfiqin həyatı
27.	Elida Mukhayeva	089	III	Azərbay	Bakalavr	Prof. Yeganə İsmayılova	Zəlimxan dünyası
28.	Ayşən Hüseynsoy	089	III	Azərbay	Bakalavr	Prof. Tofiq Hüseynov	Vaqif Səmədoğlunun həyatı və yaradıcılığı
29.	Səidə İsmayılova	AM01 8S	II	Azərbay	Bakalavr	Dos. Lalə Əliyeva	Bir Füzuli müfəssiri- Mir Cəlil
30.	İlkanə Məmmədova	101	II	Azərbay	Bakalavr	Prof. Məhəmməd Məmmədli	Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər
33.	Bəsdə Səttarova	101	II	Azərbay	Bakalavr	Prof. Məhəmməd Məmmədli	Nağıllarda əjdaha obrazının semantik xüsusiyyətləri
32.	Aidə Musazadə	AM01 8S	II	Azərbay	Bakalavr	Prof. Cəlil Nağıyev	Alman ədəbiyyatında absurdizm
33.	Laləzər Sərxanova	102	II	Azərbay	Bakalavr	Dos. Lalə Əliyeva	Eldəgizlər ədəbi mühiti
34.	Mirzəyeva Gülsarə	102	II	Azərbay	Bakalavr	Dos. Lalə Əlizadə	XIII-XVI əsrlər anadilli epik şeir nümunələri
35.	İlknur Pənahlı	100	II	Azərbay	Bakalavr	Dos. Lalə Əlizadə	Anadilli məsnəvilər
36.	Billur Əlizadə	101	II	Azərbay	Bakalavr	Prof. Məhəmməd Məmmədli	Nağıllarda çoban obrazının semantik xüsusiyyətləri

37.	Minayə Camalova	088	III	Azərb	Bakalavr	Pərvin Eyvazov	Mir Cəlal hekayələrində həyat həqiqətləri və satirik gülüşün mahiyyəti
38.	Könül Tağızadə	AM00 1S	IV	Azərb	Bakalavr	Pərvin Eyvazov	Şekspir əsərlərinin tərcümə tarixi
39.	Aytac Həsənova	AM00 1S	IV	Azərb	Bakalavr	Pərvin Eyvazov	Tofiq Hacıyev araşdırmalarında ortaq türk dili
40.	Rəhiməxanım Mürvətova	AM00 1S	IV	Azərb	Bakalavr	Pərvin Eyvazov	Nəriman Nərimanov əsərlərində insan cahilliyinə münasibət
41.	Mətanət Rəcəbli	AM00 1S	IV	Azərb	Bakalavr	Pərvin Eyvazov	Ədəbiyyatımızda gender problemi
42.	Nadir Rzazadə	110	I	Azərb	Bakalavr	Anar Fərəcov	Mədəniyyətin dilə təsiri
43.	Abiyeva Ruhəngiz	112	I	Azərb	Bakalavr	Pərvin Eyvazov	Azərbaycan dilində varavarizmlər
44.	Aysel Seyidova	112	I	Azərb	Bakalavr	Anar Fərəcov	Sosial şəbəkələrin dilimizə təsiri
45.	Leyla Qasımzadə	113	I	Azərb	Bakalavr	Təranə İsmayılova	Orfoqrafiya lüğətinə daxil olmayan alınma sözlər
46.	Nurcahana Ağabalayeva	113	I	Azərb	Bakalavr	Anar Fərəcov	Dildə sinonimlik və dublet anıyaşısı və onların üslubi məqamları
47.	Kərimova Nuranə	112	I	Azərb	Bakalavr	Pərvin Eyvazov	Dilimizə son illər daxil olan alınma sözlərin mənimsənilməsinə dair
48.	Baxışova Asiman		I	Azərb	Bakalavr	Təranə İsmayılova	Dilin işləkliyi. Dildə olan xarici sözlər

TEB-ə üzv olan I kurs tələbələrinin siyahısı (2018/2019-cu tədris ili üçün)

№	AD, SOYAD VƏ ATA ADI	Qrup №
1	Cabbarova Türkan Fədayar qızı	Fl 111
2	Cəfərova Ziyafət Seymur qızı	Fl 111
3	Şükürova Aytac Niyaməddin qızı	Fl 112
4	Fətullazadə Yağmur Vüqar oğlu	Fl 112
5	Kərimova Nuranə Elçin qızı	Fl 112
6	Bəşirova Nurtac Qəhrəman qızı	Fl 112
7	Seyidova Aysel Eltay qızı	Fl 112
8	Sadiqova Aysun Azər qızı	Fl 112
9	Əzizova Məryəm Ramiz qızı	Fl 112
10	Nəcəfova Leyla Faiq qızı	Fl 112
11	Zamanova Günel Eyvaz qızı	Fl 112
12	Rəhimli Kəmalə Mehman qızı	Fl 112
13	Qasımzadə Sunay Yalçın qızı	Fl 112
14	Abbasov Elşən Nadir oğlu	Fl 112
15	Abiyeva Ruhəngiz Hilal qızı	Fl 113
16	Fərzaliyeva Aytac Ziyəddin qızı	Fl 113
17	Əlizadə Aysel Elman qızı	Fl 113
18	Əlizadə Rəfiqə Həsənağa qızı	Fl 113
19	Mənsurova Lamiyə Səyyar qızı	Fl 113
20	Vəliyeva Sevinc Bəxtiyar qızı	Fl 113
21	Baxışova Asiman Hacıbaba qızı	Fl 113
22	Ağabalayeva Nurcahan Elxan qızı	Fl 113

23	Ağayeva Nəzrin Əlizamin qızı	Fl 113
24	Cüməzadə Selcan Akif qızı	Fl 113
25	Mənəfova Səbirə Zahid qızı	Fl 113
26	İsmayılova Fidan Malik qızı	Fl 113
27	Haşimli Bahar Baba qızı	Fl 113
28	Paşayeva Nuranə Elxan qızı	Fl 114
29	Babayeva Məleykə Malik qızı	Fl 114
30	Quliyeva Nəzrin Xəyyam qızı	Fl 115
31	Abdullayeva Aytən Həbil qızı	Fl 115
32	Məmmədova Gülşən Sahib qızı	Fl 115
33	Rəhmanova Nəzakət Taryel qızı	Fl 115
34	Mahmudlu Əminə Qalib qızı	Fl 115
35	Məmmədova Nərmin Zamir qızı	Fl 115
36	Abdinova Fidan Rüşət qızı	Fl 115
37	Ağayeva Arzu Rauf qızı	Fl 117
38	Məmmədli Nadir	Fl 110
39	Rəhimzadə Fatimə Ədalət qızı	Fl 110
40	Məmmədli Sezər Nizami oğlu	Fl 110
41	Rzazadə Nadir yalçın oğlu	Fl 110
42	Məmmədova Nahidə Umud qızı	Fl 113
43	Qasımzadə Leyla Zirəddin qızı	Fl 113
44	Yusifova Nuranə Şahin qızı	Fl 113

Tələbə Elmi Birliyinin strukturu

2018-ci il martın 1-də TEB-in ilk genişləndirilmiş iclası keçirilmiş və idarə heyətinin tərkibi formalaşdırılmış, 2018/2019-cu tədris ilinin əvvəlində isə bəzi dəyişikliklər edilmişdir.

Tələbə Elmi Birliyinin idarə heyəti

Tələbə Elmi Birliyin sədri

Pərvin Eyvaz oğlu Eyvazov

TEB-in sədr müavini

Əmənöv Murad Mehdi oğlu - Azərbaycan dilçiliyi, II kurs magistrant

TEB-in bakalavriat üzrə baş koordinatoru

Mustafayeva Aynur Qələndər qızı - III kurs, 091-ci qrup

TEB-in I kurslar üzrə koordinatoru

Sadiqova Arzu Adil qızı -bakalavr II kurs ,qrup 100

TEB-in II kurslar üzrə koordinatoru

İsmayılova Səidə Faiq qızı – bakalavr II kurs, Sabah qrupu

TEB-in III-IV kurslar üzrə koordinatoru

Həmidov Rəsul Vahid oğlu - bakalavr III kurs ,qrup 089

TEB-in magistratura üzrə məsul koordinatorları

Dilçilik üzrə: Cəfərov Qismət Qalib oğlu – Ümumi dilçilik , I kurs magsitran

Ədəbiyyatşünaslıq üzrə: Həsənova Raziyyə -Azərbaycan ədəbiyyatı tarixi, I kurs mag.

TEB-in Sabah qrupları üzrə baş koordinatoru

Talıbova Elnarə Elman qızı - III kurs, Sabah qrupu

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşavir

Məmmədova İlkanə Tofiq qızı – II kurs, qrup 101

TEB-in katibi

Musazadə Aidə Faiq qızı -bakalavr II kurs , Sabah qrupu

İdeya və layihələndirmə üzrə koordinator

İsmayılova Günay Kamal qızı - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, I kurs magistrant

Tələbə Elmi Seminarının rəhbəri

Əliyeva Aygün Natiq qızı -Azərbaycan ədəbiyyatı tarixi, II kurs magistrant

Elmi seminarın katibi


Əkbərli Aytən İsa qızı - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, I kurs magistrant

TEB SOSIAL ŞƏBƏKƏLƏRDƏ

Təbliğat məqsədilə Filologiya fakültəsinin saytında TEB üçün ayrıca **link**, **feysbuk** və **instaqram** sosial şəbəkələrində səhifə və **yutub** kanalı yaradılmışdır.


BDU-nun Filologiya fakültəsinin saytında linkimiz:

http://philology.bsu.edu.az/az/content/tlb_elmi_birliyi1111



Feysbuk sosial şəbəkəsində səhifəmiz


<https://www.facebook.com/bsu.edu.az/>



İnstaqram sosial şəbəsində səhifəmiz



Yutub kanalımız



Yükləmələr



TEB-in fəaliyyəti sosial mətbuatda

Tələbə Elmi Birliyinin gördüyü işlər və tələbələrin uğurları BDU-nun “Bakı Universiteti”, “525-ci qəzet”, “Azərbaycan müəllimi” kimi mətbuat orqanlarında, BDU-nun rəsmi saytında (www.bsu.edu.az), Filologiya fakültəsinin saytında (<http://philology.bsu.edu.az>), o cümlədən www.525.az, www.muallim.edu.az, www.kriteri.az, www.azertag.az, www.modern.az kimi mötəbər saytlarında işıqlandırılır.

1. BDU-nun gənc filoloqları Kazandakı beynəlxalq festivalda iştirak edib

https://525.az/site/?name=xeber&news_id=109119&fbclid=IwAR11weT7r11P2OB_gdwN7OcMZIVu6eDkVIOIToTsDWnnVtdV-X1uSkR-4aQ#gsc.tab=0

2. TEB “Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda elmi seminar keçirib

A. http://philology.bsu.edu.az/az/news/teb_postmodernizm_ada_elminzri_fikir_mstvisind_mvzusunda_elmi_seminar_keirib?fbclid=IwAR2R96IRO9_LFhFQWopSTv-SvuXR-Cf55OVmoKfG30gHDpabE7GHtO_eJqw

B. http://bsu.edu.az/az/news/filologiya_fakltsind_tlb_elmi_birliyi_postmodernizm_ada_elminzri_fikir_mstvisind_mvzusunda_elmi_seminar_keirib

3. Tələbə Elmi Birliyinin yeni dərslər ilində ilk iclası keçirilib

http://philology.bsu.edu.az/az/news/tlb_elmi_birliyinin_yeni_drs_ilind_ilk_iclas_keirilib?fbclid=IwAR29RV5euKrEJP-LT4hgwaID-F2cfcBLSvejfiCf5DNFJHGHVLQF2mHfMnw

4. Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

http://philology.bsu.edu.az/az/news/filologiya_fakltsind_i_kurs_tlbri_il_gr_keirilib?fbclid=IwAR05AfhJaiYcuyOH-sW_nOOLSxiYCF7dj9Z0ETyCvbwLFWOXRVfSwYqQ0RE

5. BDU-nun gənc filoloqları Bilkənd Universitetinin sertifikatına layiq görülənlər

https://azertag.az/xeber/BDU_nun_genc_filoloqlari_Bilkend_Universitetinin_sertifikatina_layiq_gorulubler-1182474?fbclid=IwAR38yk0C658UQt8diHHUFwA649HNceIVM-PdhGKfVxKlw9n1GhQBieg6U9w

6. BDU-nun gənc filoloqları beynəlxalq uğura imza atıb

<http://modern.az/az/news/172436?fbclid=IwAR05NaUphDU8qcO5V4iPCzCDwLa2RbSaCS5moiz4pbDq4q7NHWIREzb2XoA#gsc.tab=0>

7. BDU-nun gənc filoloqlarının yeni uğuru

https://525.az/site/?name=xeber&news_id=103631&fbclid=IwAR0oTyUhGVziqKOQNx2Xk0X4706yQgOy8PD7K9LkQAoN1UirxezS-oLrIO8#gsc.tab=0

8. Görkəmli türkoloq Bəkir Çobanzadənin 125 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

<http://bsu.edu.az/az/news/grkmlitrkoloqbkirobanzadnin125illiyinhsrolunmubeynəlxalqelmi konfranskeirilib?fbclid=IwAR171kWMHx44vy2B2S4Pinc2hx8oIX8wpiwhVGF8xilB70-8c7fgiSmII0>

9. Bəkir Çobanzadənin 125 illiyi beynəlxalq konfransla qeyd edildi

https://525.az/site/?name=xeber&news_id=101919&fbclid=IwAR0FPj7zAyzpSo5U8bcZULaXeCmQhSeq8vajK3w5Z6isTi9d324v7uRQIM#gsc.tab=0

10. BDU-nun filoloqları Türkiyənin Qafqaz Universitetində təcrübə keçib

<http://philology.bsu.edu.az/az/news/bdununfiloloqlartrkiyninqafqazuniversitetindetcrbkeib?fbclid=IwAR3EoqjrH-SjZIXwB2Aspps3qTfyIpmWHx631EV-ZUwgLN51ZsRqMv6vdo>

11. TEB “Kontekstlə çoxmənalılığın münasibəti” mövzusunda növbəti elmi seminar keçirib

<http://philology.bsu.edu.az/az/news/filologiya fakltsind kontekstloxmnallnmnasibtimvzusundatlb elmi seminar keirilib?fbclid=IwAR1NmeCybcTeqeB7KKsUSzmZrkOo8GyNrYD0dc6AsxcBWPFIS8p09Yu1khl>

12. BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında

<http://philology.bsu.edu.az/az/news/bdununfiloloqlargnc tdqiqatlarnii beynəlxalq elmi konfransnda ?fbclid=IwAR3EDOFCHQHccak5pV3MtRb0diP294BiMbXC3NE7DEddYWBtxzqh2f354y8>

13. Filoloq tələbələr BDU-nu respublika elmi konfransında uğurla təmsil edib

<http://philology.bsu.edu.az/az/news/filoloqtblrbdunu respublika elmi konfransnda uurlatmsil edib?fbclid=IwAR0bE3qyC5LXiVwYxhKyWknfoN9nUBmbR40OXDIknJ-gQOn5f85jAxfEXk>

14. TEB üzvləri “Türk İslam Sənətləri” Sərgisində iştirak edib

<http://philology.bsu.edu.az/az/news/tebzvlritrk slam sntlri srgisind itirak edib?fbclid=IwAR03j7HM6HFZb7i51jMcqTXblAiJ8pX2WEMLutgpMf08Jc53NHCnYwTQCns>

15. Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi

<https://www.muallim.edu.az/news.php?id=558&lang&fbclid=IwAR1KL4RV2bq613NUdfDcfIZcSAoNia6m6i7-5Zfd4oveDxfzAPgShrypR1w#prettyPhoto>

B. <http://azpress.az/index.php?lang=az§ionid=news&id=79420&fbclid=IwAR2aTBZBJUnH0Ip9zSzmRN28GWywwAz-mCECmEVLpfHh0903fsrJPiVYGK0>

C. http://bsu.edu.az/az/news/bdunun_filologiya_fakltsind_trkn_qan_yadda_anaqqala_v_qaraba_hidlri_adl_anm_gecsi_keirilib?fbclid=IwAR0Ob9bym1BjwghRbVpAlNd1gHeXqERnNw1PXMEu6O6tHLmz-SdXxo5Lr04

D. https://525.az/site/?name=xeber&news_id=97374&fbclid=IwAR1erZmtSeR5rqlJPJ9oS5cQgVb2RMIGrYkzCa9bkG_DwRvTybEtZvbEE4s#gsc.tab=0

16. “Müasir Türkiyə ədəbiyyatında postmodernizm (Orxan Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda tələbə elmi seminarı keçirilib

http://philology.bsu.edu.az/az/news/masir_trkiy_dbiyyatnda_postmodernizm_opamukun_qara_kitab_roman_sasnda_mvzusunda_tlb_elmi_seminar_keirilib?fbclid=IwAR0R3mDCuLJzPiwT1fpl7V61t9fiWyzCSKH1cPN5N2kvWQWXHeVAxKXotiE

17. Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib

http://philology.bsu.edu.az/az/news/tlb_elmi_birliyinin_2018ci_ild_ilk_iclas_keirilib?fbclid=IwAR0SNz0k6XNUwjLGmTnJlt2qSdfM62g4wYIIPvJ_m_Uqu4GtSiI-iW9Nmk0

18. “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı

http://philology.bsu.edu.az/az/news/filologiya_fakltsind_hseyn_cavid_v_ada_azrbaycan_filologiyas_mvzusunda_respublika_elmi_konfrans

<https://muallim.edu.az/news.php?id=3120&fbclid=IwAR33o9YUcVrKSV4KphPoYdtDFSdkiWK-1TGrJPeo6bsh6mFltgyYnmW8Hs>

19. Tələbə Elmi Birliyi “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirib

http://philology.bsu.edu.az/az/news/bdunun_filologiya_fakltsi_tlb_elmi_birliyi_nternet_dilinin_qli_v_hissi_xsusiiyytlri_mvzusunda_elmi_seminar_keirib

http://kriteri.az/articles/bdu-nun-filologiya-fakultesi-telebe-elmi-birliyi-nternet-dilinin-eqli-ve-hissi-xususiiyyetleri-movzusunda-elmi-seminar-kecirib?fbclid=IwAR1jP_MojzIB-DjnQxnIh_uo-gRwTC2eieATHyHF1Z0LD0Pf0Bv-yvCOSQ

TEB-İN İCLASLARI

1. TEB-in ənənəvi mart toplantısı

1 mart 2018-ci il tarixində Filologiya fakültəsində **Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası** keçirilib. İclasda universitet üzrə TMSŞ-nin sədr müavini, Cəbr və həndəsə kafedrasının müdiri, dosent Vaqif Qasimov, fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, professor Nizami Xəlilov, dosent Məhəmməd Məmmədov, gənc tədqiqatçılar və tələbələr iştirak edib.

TEB-in illik fəaliyyətinə və idarə heyətinin yenidən formalaşdırılmasına həsr olunmuş tədbiri giriş sözü ilə açan dekan Elçin Məmmədov birliyin ötən ilki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, TEB son bir il ərzində elmi seminarlar təşkil edib, ayrıca elmi konfrans keçirib və tələbələrin respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə iştirakını təmin edib. Həmçinin qeyd olunub ki, tələbələrin elmi fəaliyyətə cəlb olunmasına və onların konfranslarda aktiv iştirakına şərait yaradılmasına bundan sonra da ciddi nəzarət olunmalı və bu sahədə TEB-lə yanaşı, müəllimlər də gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirməlidir.

Dosent Vaqif Qasimov çıxışında tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışib, bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən söz açıb. O, rektor, akademik Abel Məhərrəmovun universitetin elmi həyatında tələbələrin fəallığının təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barəsində məlumat verib, gələcəkdə bu sahəyə olan diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb.

Elmi işlər üzrə dekan müavini, professor N.Xəlilov, fakültə Elmi Şurasının Elmi katibi dosent M.Məmmədov, TEB-in sədri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov çıxış edərək birliyin fəaliyyətinin məqsədindən, elmi təşkilatlanmanın faydalarından danışib, tələbələrə öz tövsiyələrini veriblər. Sonra TEB-in idarə heyətinin formalaşdırılması üçün müzakirələr aparılıb, car il üçün yeni heyət müəyyələndirilib.



2. Filologiya fakültəsində I kurs tələbələri ilə görüşdə TEB haqqında məlumat verilib.

14 sentyabr 2018-ci il



3. 2018-2019-cu tədris ili üçün ilk iclas

20 sentyabr 2018-ci il tarixində Tələbə Elmi Birliyinin **2018-2019-cu tədris ili üçün ilk iclası** keçirilib. İclas TEB-in idarə heyətinin yeni tərkibinin müəyyənləşməsi və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. İclası açıq elan edən TEB-in rəhbəri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov tələbələri salamlayaraq, onları yeni dərslərin müasirliyi ilə təbrik edib. Ötən dərslərdə görülmüş işlərdən danışan P.Eyvazov mövcud problemlərdən və gələcək perspektivlərdən, elmi fəaliyyətlə məşğul olan gənclərə universitet rəhbərliyinin yaratdığı münbit şəraitdən söz açıb. Tədbirdə iştirak edən “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Anar Fərəcov tələbələrin elmi-ictimai aktivliyi ilə bağlı mühüm məqamlardan danışib, gələcəyin kadrları kimi onları fakültənin elmi həyatında aktiv olmağa çağırıb. Sonra TEB-in idarə heyətinin yeni tərkibinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparılıb, tərkibə bir sıra dəyişikliklər olunub.



4. TEB-in nvbti iclasından – 29.10.2018

29.10.2018-ci il tarixində TEB-in nvbti iclası keirilib. İclasda elmi seminarın tşkili qaydalarının myynlmsi, ustad drslrl baēēl tklifin dyrlndirilmsi v cari msllr mzakir olunub.



TƏLƏBƏLƏRİN ELMİ KONFRANSLARDA İŞTİRAKI

1. “Bir əsrin iki faciəsi” adlı elmi konfrans.

26 fevral 2018-ci il tarixində Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Birliyinin bakalavriat üzrə sədri Aynur Mustafayeva Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş **“Bir əsrin iki faciəsi”** adlı **elmi konfransda** iştirak edib. O, “Şeirlərdə Xocalı kədəri” mövzusunda çıxış edərək Xocalıya həsr olunmuş poeziya nümunələrindən söz açıb. Məruzədə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və faciənin soyqırım kimi tanınması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, ölkə rəhbərinin siyasi fəaliyyətindən, həmçinin Şamil Sabiroğlunun rəhbərlik etdiyi “Xocalı Soyqırımını Tanıtma” İcimai Birliyinin gördüyü işlərdən də bəhs olunub. Uğurlu məruzəsinə görə Aynur Mustafayeva təşkilat komitəsi tərəfindən diploma layiq görülüb.



2. BMU-da Gənc Tədqiqatçıların II Beynəlxalq elmi konfransı

Konfransda Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbə və gənc əməkdaşları BDU-nu uğurla təmsil edib. Azərbaycan dilçiliyi kafedrasının müəllimi, fil.f.d. Səbinə Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları: Anar Fərəcov və TEB-in sədri Pərvin Eyvazov, tələbə və gənc tədqiqatçılardan Nübar Abasova, Ülvi Mikayılov, Aynur Rzayeva, Kamilə Qədimli, Sevda Babayeva, Nərminə Fazilova, Sabah qruplarından Könül Tağızadə, Fidan Məmmədova, Rəhiməxanım Mürvətova, Elza Məmmədova, Gülnur Haqverdiyeva və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.



3. BSU-da Respublika elmi konfransı.

Bakı Slavyan Universitetində **Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”** mövzusunda tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçirilib. Ölkəmizin 19 ali təhsil ocağından 160 nəfər tələbənin qatıldığı konfransda Bakı Dövlət Universiteti iştirakçıların sayına görə təşkilatçı müəssisədən sonra ikinci yerdə olub.

Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin **12** nəfər tələbəsi təmsil edib. Onlardan **3-ü** magistrant, **9-u isə** bakalavriat olub.

Tələbələrədən Murad Əmənov, Arzu Hüseynova, Zöhrə İmamverdiyeva, Aynur Mustafayeva, Aynur Rzayeva, Kamilə Qədimli, Günel Quliyeva, Nigar Əliyeva, Sabah qruplarından Könül Tağızadə, Rəhiməxanım Mürvətova, Aytac Həsənova, Mətanət Rəcəbli maraqlı elmi məruzələrlə bölmə iclasında aktivlik nümayiş etdiriblər.

Konfransın yekun iclasında bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Sonda TEB-in idarə heyətinin üzvləri Murad Əmənov, Aynur Rzayeva və Aynur Mustafayeva universitetimiz adından çıxış edərək yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, konfrans başa çatdıqdan sonra fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, dosent Cavanşir Muradov universitet təmsilçilərimizlə görüşərək uğurlu çıxışlarına görə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.



4. Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı

Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Yüksək səviyyədə məqalələrin dərc olunduğu materiallar toplusunda fakültənin iki tələbəsinin – **prezident təqaüdçüsü Səidə İsmayılovanın** və **Minayə Camalovanın** məqalələri işıq üzü görmüşdür.




5. Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfranı.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə **35** magistrant və **7** tələbə müxtəlif məruzələrlə çıxış edib.



6. ADU-da "Heydər Əliyev və müasir Azərbaycan" adlı Respublika tələbə-şagird elmi konfransı


Mayın 18-də Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" adlı Respublika tələbə-şagird elmi konfransında Tələbə Elmi Birliyinin üzvləri: TEB üzvləri - magistrant **Əlizadə İntizar** və 3-cü kurs tələbəsi **Babayeva Sevda** Bakı Dövlət Universitetini təmsil etmişlər.



7. Bəkir Çobanzadənin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş «Azərbaycan dili: dünən və bu gün» mövzusunda Beynəlxalq elmi konfrans

23 iyun 2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin təşəbbübü və Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dəstəyi ilə görkəmli türkoloq, professor **Bəkir Çobanzadənin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş «Azərbaycan dili: dünən və bu gün»** mövzusunda

Beynəlxalq **elmi konfrans** keçirilib. Konfransın açılış mərasimində Azərbaycanın tanınmış dilçi alimləri, müəllimlər, tələbələr və gənc tədqiqatçılar iştirak edib.



Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Bosniya-Hersoqovina və Qırğızıstanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 170 məqalə təqdim olunub. Onlardan 128-i təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.

Sonda konfransın təşkil olunmasında yaxından iştirak etmiş BDU-nun bir qrup müəllim və tələbəsinə "Sosial və İqtisadi İslahatlara Dəstək" İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

İlk dəfə olaraq, fakültə tarixində tələbələr konfransın təşkilat komitəsində yer alıb və layihə rəhbərləri tərəfindən mükafatlandırılıblar.



8. TEB rəhbəri Polşada XIII Uluslararası Böyük Türk Dili Qurultayında


25-28 sentyabr 2018-ci il tarixində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib.

İki mühüm tarixi hadisə ərəfəsinə - 26 sentyabr Türk dili bayramı gününə və Türkiyə-Polşa diplomatik münasibətlərinin 600 illiyinə təsadüf edən qurultaya dünyanın müxtəlif ölkələrindən 120 elm adamı qatılıb. Bu mötəbər elmi tədbirdə TEB-in rəhbəri, Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov uğurla təmsil edib.



9. Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı

BDU-nun Filologiya fakültəsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib. Gənc tədqiqatçıların və tələbələrin də fəallığı ilə diqqət çəkən konfransın materiallar toplusunda respublikamızın 15 elm və ali təhsil müəssisəsindən ümumilikdə 104 məqalə çap olunub. Tələbələrımızdən **Aynur Mustafayeva, Kamilə Qədimli, Laləzər Sərxanova**, magistrantlardan **Murad Əmənov, Aygün Əliyeva, Nəzrin Əlizadə** və başqalarının elmi məqalələri konfransın materiallar toplusunda çap olunub.



TƏLƏBƏ ELMİ SEMİNARLARI

1. “Məna-sözün sehri” mövzusunda elmi seminar

10 mart 2018-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “**Məna-sözün sehri**” mövzusunda **elmi seminar** keçirilib. Seminarda Ümumi dilçilik kafedrasının dosenti Şəkər Qasımova, fakültənin bakalavriat və magistrantları iştirak edib. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.

Mövzu üzrə məruzə edən TEB-in bakalavriat üzrə baş koordinatoru, II kurs tələbəsi Aynur Mustafayeva dildə məna anlayışından, sözün mənasının əsas funksiyalarından və kontekstdən asılı olan başlıca xüsusiyyətlərindən danışdı. O, Azərbaycan dilçiliyində bu istiqamətdəki nəzəri problemlərə aydınlıq gətirməklə yanaşı, həm də bir sıra məsələlərə öz münasibətini bildirib. Bədii dil materialları və real faktlar əsasında izah olunan mövzu tələbələrin marağına səbəb olub

Sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb, opponentlərin çıxışları dinlənilib. Dosent Şəkər Qasımova və TEB-in rəhbəri Pərvin Eyvazov tələbənin çıxışını dəyərləndirdikdən sonra magistrantlardan Murad Əmənov, Həvva Əhmədova, Pərvin Rəhimov, İntizar Əlizadə, bakalavraitlardan İlkanə Məmmədova, Səidə İsmayılova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildirdilər.

Sonda növbəti elmi seminarın mövzusu və məruzəçisi elan olunub.



2. “Müasir Türkiyə ədəbiyyatında postmodernizm (O.Pamukun “Qara kitab” romanı əsasında)” mövzusunda elmi seminar

15 aprel 2018-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “**Müasir Türkiyə ədəbiyyatında postmodernizm (O.Pamukun “Qara kitab” romanı əsasında)**” mövzusunda **elmi seminar** keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, bakalavriat və

magistrantlar iştirak edib. Elmi seminarın rəhbəri, I kurs magistrant İntizar Əlizadə tədbiri açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.

Mövzu üzrə məruzə edən Filologiya fakültəsinin III kurs tələbəsi Orxan Həsənzadə öncə modernizm və postmodernizm cərəyanları haqqında məlumat verib. O, hər iki cərəyanın bədii ədəbiyyatda təzahür formalarından danışmış, Türkiyə ədəbiyyatında, o cümlədən Orxan Pamuk yaradıcılığında postmodern əsərlərdən söz açıb. Xüsusilə yazıçının “Qara kitab” romanı haqqında məlumat verən məruzəçi əsərdəki maraqlı faktlarla fikrini izah edib, romanı dünya və Azərbaycan ədəbiyyatı nümunələri ilə müqayisə edib. Problemin diskussiya şəklində izahı və müzakirəsi tələbələrin marağına səbəb olub.

Sonra mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb, opponentlərin çıxışları dinlənilib. Dosent Fikrət Əlizadə və TEB-in rəhbəri Pərvin Eyvazov tələbənin çıxışını dəyərləndirdikdən sonra “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov, magistrantlardan Aygün Əliyeva, Pərvin Rəhimov, İntizar Əlizadə, bakalavrlardan Arzu Sadıqova, Səidə İsmayılova, Məcid Hicrani və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.



3. “Kontekstlə çoxmənəlilik münasibəti” mövzusunda növbəti elmi seminar

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “Kontekstlə çoxmənəlilik münasibəti” mövzusunda “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşlarının, bakalavr və magistrantların iştirak etdiyi elmi seminar keçirilib.

Seminarın rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı İntizar Əlizadə tədbir barədə məlumat verdikdən sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Həvva Zamirlinin məruzəsi dinlənilib. O, mövzunun ilkin anlayışları və nəzəri problemləri, sözün çoxmənəlilik və onun kontekst daxilində təzahür formalarından bəhs edib.

Daha sonra bakalavrlar - Aynur Mustafayeva, Qismət Cəfərli, Könül Tağızadə, Elnarə Talıbova, Şəlalə Nuriyeva, İlkanə Məmmədova, magistrantlar- İntizar Əlizadə, Arzu

Hüseynova, Murad Əmənov məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə münasibətlərini bildiriblər.

TEB-in rəhbəri Pərvin Eyvazovun çıxışından sonra növbəti elmi seminarın mövzusu və məruzəçisi elan olunub.



4. “Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində” mövzusunda elmi seminar

10 oktyabr 2018-ci il tarixində Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə **“Postmodernizm çağdaş elmi-nəzəri fikir müstəvisində”** mövzusunda **elmi seminar** keçirilib. Seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abasova, Bakı-İstanbul liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əlizadə, gənc tədqiqatçılar, bakalavriat və magistrantlar iştirak edib. TEB-in rəhbəri Pərvin Eyvazov açılış nitqində gənc tədqiqatçıları salamlayaraq, seminara yeni qatılanlara və I kurs tələbələrinə tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirib ki, TEB tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün belə seminarların keçirilməsini həmişə diqqət mərkəzində saxlayır, həmçinin onların konfranslarda iştirakına imkan yaradır.

Ardınca söz məruzəçiyə verilib. Mövzu üzrə məruzə edən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının II kurs magistrantı, Tələbə Elmi Seminarının rəhbəri Aygün Əliyeva dünya ədəbi fikir tarixində aktual olan postmodernizm cərəyanının yaranması və xronologiyası, eləcə də ən görkəmli nümayəndələri haqqında məlumat verib. Elmi-nəzəri müstəvidə bu ədəbi axınla bağlı görkəmli ədəbiyyatşünasların fikirlərinin əks olunduğu çıxışda cərəyanın incəsənətin digər növləri və ədəbiyyatda özünügöstərmə məqamlarına da toxunulub. Məruzəçi postmodernizmi modernizmlə qarşılaşdıraraq onun əsas məqsəd və mahiyyətindən söz açıb, dünya və Azərbaycan ədəbiyyatındakı təzahür formaları haqqında müqayisələr aparmaqla elmi-nəzəri çənaətlərini auditoriya ilə bölüşüb.

Sonra mövzu ilə əlaqədar iştirakçıların çıxışları dinlənilib, sualları cavablandırılıb. Fil.f.d. Sevinc Abasova, Pərvin Eyvazov magistrantlardan Murad Əmənov, Qismət Cəfərov, Raziyyə Həsənova, Arzu Novruzova, Günay İsmayılova, Aytac Əlizadə, bakalavriatlardan Orxan Həsənli, Səidə İsmayılova, Rəsul Həmidov və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.

Seminardan sonra TEB-in idarə heyəti I kurslarla ayrıca görüşüb. İclasda tələbələrə TEB-in fəaliyyəti haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.



5. “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı tədbir keçirilib

7 aprel 2018-ci il tarixində BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türk dünyası şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi keçirilib. Tədbirdə fakültə rəhbərliyi, Yunus Əmrə İnstitutunun direktoru, dosent Cihan Özdemir, Qarabağ qaziləri - “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Ələvsət Qasimov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, həmin təşkilatın sədr müavini Dilbər Sultanova, Şəhidlər muzeyinin icrası direktoru Rumanə Əmirəliyeva, erməni əsirliyində olmuş Xocalı sakini, II dərəcəli müharibə əlili Kərbəlayi Hüseynağa Quliyev, müəllimlər, tələbələr və digər qonaqlar iştirak edib.



6. “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar

15 noyabr Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “İnternet dilinin əqli və hissi xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Mövzu üzrə məruzə edən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Günay Əliyeva müasir dövrdə internetin dilə, xüsusən yazılı nitqə təsirindən danışıb. O, internetdə, əsasən, sosial şəbəkələrdə yazılı nitqdə fikrin ifadəsinə xidmət edən və əsas ünsiyyət vasitəsinə çevrilən piktoqrafik və ideoqrafik ifadələrdən, smayliklərdən və onların dilə təsirindən ətraflı söz açıb, bu cür mesajlaşmanın faydalı və zərərli tərəfləri barəsində məlumat verib. Sonra mövzu üzrə opponetlər - Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Aytən Əkbərli çıxış edərək, məruzə ilə bağlı irad və təkliflərini səsləndirib, tədqiqat işinin əhəmiyyətindən danışıblar. Dosent Rəhilə Quliyeva çıxışında TEB-in belə seminarlar keçirməsini, tələbələrin elmi fəaliyyətdəki aktivliyini yüksək qiymətləndirib, mövzu ilə bağlı fikirlərini bölüşüb. Daha sonra TEB-in sədri Pərvin Eyvazov, sədr müavini, Azərbaycan dilçiliyi kafedrasının II kurs magistrantı Murad Əmənöv, III kurs tələbəsi Aytən Şamilova və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mübahisəli məsələlərə öz münasibətlərini bildiriblər.



TEB-İN BEYNƏLXALQ ƏLAQƏLƏRİ

1. TEB üzvləri Türkiyənin Qafqaz Universitetində (Qars şəhərində) Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə bir həftəlik təcrübə keçib.



31 may 2018-ci il tarixində Türkiyə Respublikasının Qars şəhərində yerləşən Qafqaz Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində BDU-nun Filologiya fakültəsinin təmsilçiləri – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoglu, fakültənin magistrantları Pərvin Rəhimov və Səbinə Ağayarova, tələbələr Nigar Əliyeva, Günel Quliyeva və Səidə İsmayılova Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin **Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə bir həftəlik təcrübə** keçib.

Bölümün Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsi tərəfindən yüksək səviyyədə təşkil edilmiş səfər zamanı Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin dekanı, professor Heydər Yüksək və universitetin xarici işlər üzrə başqanı, professor Hacalı Nəcəfoğlu qonaqları qəbul edərək bu sahədə əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Təmsilçilərimiz BDU adından Qafqaz Universiteti rəhbərliyinə hədiyyələr və Filologiya fakültəsi alimlərinin müəllifi olduğu kitabları tədqim ediblər. Sonra filoloqlar Qafqaz Universitetinin müxtəlif struktur bölümləri, Heydər Əliyev Mərkəzi və elmi kitabxana ilə tanış olub, müəllim və tələbələrlə görüşüblər.

Səfər proqramı çərçivəsində Qars şəhərinin bələdiyyə başqanı Murtaza Karaçanta və Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev BDU-nun müəllim və tələbələrini qəbul edib.

Pedaqoji təcrübə zamanı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsinin rəhbəri, dosent İlkin Quliyev, dosent Ellada Gərayzadə, dosent Könül Quliyeva və dosent Coşqun Zəkiyevin iştirakı ilə Azərbaycan dili və ədəbiyyatının tədrisi problemləri, aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

BDU təmsilçiləri Qarsın təkə Türkiyə üçün deyil, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan mədəniyyət abidələri və tarixi yerləri ilə tanış olublar.

Sonda iştirakçılara Qafqaz Universiteti tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

2. TEB üzvləri Türkiyənin Bilkənd Universitetində “Türkiye Türkçesi Öğretim Kursu” və “Türkiye Türkçesi Hizmet İçi Eğitim Kursunda iştirak edib.



02-20 iyul 2018-ci il tarixində Dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində “Hizmet içi yaz eğitim kursları”nı həyata keçirir. 02-20 iyul 2018-ci il tarixlərində baş tutmuş **“Türkiye Türkçesi Öğretim Kursu”** və **“Türkiye Türkçesi Hizmet İçi Eğitim Kursu”**na 2 ölkənin – Azərbaycan və İraqın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 90 müdavim qatılıb.

Yay məktəbində Bakı Dövlət Universitetini “Türkoloji araşdırmalar” Elmi Tədqiqat Laboratoriyasının əməkdaşları Pərvin Eyvazov, Ramil Bayramov və Anar Fərəcov, Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Murad Əmənov, İntizar Əlizadə, Arzu Hüseynova və Minayə Camalova uğurla təmsil ediblər.

Kurslarda müdavimlərə türkologiya istiqamətində müxtəlif fənlər: “Səs bilgisi”, “Türk xalq ədəbiyyatı”, “Əski türk ədəbiyyatı”, “Dil və mədəniyyət”, “Yaşayan türk dilləri”, “Yazılı və şifahi nitqdə normanın pozulma halları”, “Yeni türk ədəbiyyatı”, “Ədəbiyyat bilgiləri”, “Mətnin oxunması və təhlili”, “Özəl tədris metod və üsulları”, “Bilgi texnologiyası və material hazırlama” və b. tədris olunub.

Hər gün saat 08:40-dan 16:40-a kimi davam edən dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri – Rasim Özyürek, Necati Demir, Şükrü Haluk Akalın, Hamza Zülfükar, Hayal Zülfükar, Abide Doğan, Abdürrahman Güzel, Ayşegül Çelepoğlu, Ermağan Ateşkan, Muammer Yıldız, Zühal Yüksel, Mehmet Fatih Kirişçioğlu, Meltem Kılıç və başqaları aparıb.

Kursun ilk həftəsinin istirahət günü qonaqların Ankara şəhəri ilə tanışlığı baş tutub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Bilkənd Universitetinin yaradıcısı, professor İhsan Doğramacının məzarları ziyarət edilib. “Anıtkabir” və “Təbiət tarixi” muzeyləri ilə tanışlıq da yadda qalan məqamlardan olub. Həmçinin azərbaycanlı müdavimlər bu müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə ən yüksək nəticəni BDU təmsilçiləri əldə edib. Anar Fərəcov isə ən yüksək balla müdavimlər arasında qrup birincisi olub.

Sonda yay məktəbinin başa çatması və sertifikatların təqdim olunması ilə əlaqədar bağlanmış mərasimi keçirilib. Mərasimdə yüksək nəticə göstərmiş müdavimlərə beynəlxalq səviyyəli başarı sertifikatları və məzun bukleti təqdim olunub.

Həmçinin təbirdə bakalavriat pilləsində təhsil alan müdavimlər adından BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Minayə Camalovanın çıxışı maraqla qarşılanıb. BDU təmsilçiləri adından çıxış edən Pərvin Eyvazov təşkilatçılara təşəkkürünü bildirib və Universitet rəhbərliyi adından Bilkənd Universitetinin rektor yardımçısı, professor Kürşad Aydoğana və professor Rasim Özyürəyə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, ciddi dərslər sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu 20 gün müddətində müdavimlərin yaşayış, yemək, sağlq və digər ehtiyaclarını yüksək səviyyədə təmin edib.

Beləliklə, BDU filoloqlarının builki Bilkənd səfəri uğurla başa çatıb.

3. Filologiya fakültəsinin tələbələri ölkəmizi Kazanda keçirilmiş beynəlxalq festivalda təmsil edib.

Rusiya Federasiyasının Kazan şəhərində “Təhsilin inkişafı” Dövlət Proqramı çərçivəsində Rusiya xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarına həsr olunmuş şagird və tələbələrin beynəlxalq festivalı keçirilib. Festivalın əsas məqsədi mənəvi mədəniyyətin

qurulması, qorunması və ötürülməsi istiqamətində Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan ölkələrin dilləri və ədəbiyyatlarının, rus dili və ədəbiyyatının başlıca vasitə kimi mövqelərinin möhkəmləndirilməsi, həmçinin rus dilinin Rusiya Federasiyası xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarında mədəniyyətlərarası dialoq və yaradıcı özünüifadə vasitəsi kimi təbliğidir. Festival iki turdan - regional və yekun mərhələlərdən ibarətdir. İlk mərhələ - regional tur 15-20 oktyabr 2018-ci il tarixlərində baş tutub. Yekun tur isə 11-14 noyabr 2018-ci il tarixlərində Kazan Federal Universitetinin bazasında keçirilib. Bu mötəbər təbirdə ölkəmizi regional turun qalibləri – Bakı Dövlət Universiteti Filologiya fakültəsi rus bölməsinin IV kurs tələbələri **Şərafutdinova Cəmilə** və **Məmmədova Zümrüd** təmsil edib.



TEB ÜZVLƏRİ ELMİ-MƏDƏNİ TƏDBİRLƏRDƏ

1. TEB üzvləri “Türk İslam Sənətləri” sərgisində iştirak edib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı ilə “Türk İslam Sənətləri Sərgisi” keçirilib. Müxtəlif janrlarda işlənmiş 80-dən artıq sənət əsərinin nümayiş olunduğu sərgidə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri - Tələbə Elmi Birliyinin üzvləri Aynur Rzayeva, Səbinə Qurbanova, Aygün Hacıyeva, Aytac Şahbazova, Mədinə Həsənzadə, Minayə Camalova, Arzu Sadıqova, Cavid Quliyev fəal iştirak edib.



2. Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş yubiley tədbirində

6 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan şairi **Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş yubiley gecəsi** keçirilib. Tədbir ölkə rəhbəri prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunub. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Mikayıl Müşfiqin həyat və yaradıcılığından söz açıb, şairin faicəvi ömür yolundan danışıb.

Sonra böyük şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar

Sadiqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Yubiley gecəsində BDU-nun Filologiya fakültəsinin Tələbə Elm Birliyinin üzvləri Murad Əmənov, Qismət Cəfərov, Aygün Əliyeva, Aynur Mustafayeva, Raziyyə Həsənova, Elnarə Talıbova və başqaları iştirak edib.

Tədbir gənc filoloqlar üçün yaddan qalan və maraqlı olub.



3. Tələbə Elmi Birliyinin üzvləri Yunus Əmrə İnstitutunda türkiyəli millət vəkili, professor Necdet Ünüvarın elmi seminarında iştirak edib. Türkiyəli dövlət adamları ilə bir arada olmaq çox gözəl təəssürat bağışladı.



4. Filologiya fakültəsi tələbələrinin Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə tələbələrin görüşü keçirilib. İradə Axundova 1978-1982-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil aldığı deyərək doğma ocaqda olmaqdan məmnunluğunu ifadə edib. Səmimi görüşə görə BDU rəhbərliyinə təşəkkür edən

İradə Axundova tələbələrə vətən sevgisi ilə yaşamağı, öz ixtisaslarına mükəmməl yiyələnməyi tövsiyə edib. Digər çıxışçılar da Azərbaycan gənclərinin ictimai aktivliklərinin perspektivləri, onların informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər. Sonda tələbələrin sualları cavablandırılıb.



FOLKLOR DƏRNƏYİ

Kafedranın Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının **14 fevral 2017-ci il tarixli 8 sayılı iclasın qərarı** ilə “Folklor” dərnəyi yaradılıb. Dərnək elmi və bədii yaradıcılıq istiqamətində fəaliyyət göstərir. Dərnək üzvləri tədqiqat mövzuları götürərək konfranslarda, elmi seminarlarda çıxışlar edir, yazıya alınmayan folklor nümunələrini toplayırlar. Bu elmi işlər kafedra tərəfindən dərc olunur. Tələbələrin dünyagörüşü və intellektual biliklərini artırmaq məqsədilə kafedra viktorinalar təşkil edir. “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunda istər Azərbaycan, istərsə də dünya ədəbiyyatının əsərləri müzakirə edilir. Dərnək üzvləri müxtəlif konfranslarda diplom və sertifikatlarla mükafatlandırılıblar.

Dərnəyin fəaliyyəti haqqında sosial şəbəkə və mətbuatda tez-tez məlumatlar verilir. Kafedranın xüsusi saytında: <https://bdufolklor.wordpress.com/>

Folklor dərnəyinin yutub kanalının linki:

<https://www.youtube.com/channel/UCGiTebgJ2F6Z1IFN28jk5Qw>

2016-cı ildə “Novruz bayramı haqqında nə bilirik?” və 2017-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzularında viktorina keçirilib.



2017-ci ildə Ümummilli Liderimiz **Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I elmi konfransında dərnək üzvləri müxtəlif mövzularda çıxışlar etmişlər.** 2017-ci ildə Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika elmi konfransında “Folklor” dərnəyinin 8 üzvü: Gözəl Quliyeva (“Koroğlu” dastanının Vəli Xulufu tədqiqatındakı əhəmiyyəti”, Elmi rəhbər: prof. S. Orucova), Güllü Hacıyeva (“Əzizə Cəfərzadə yaradıcılığında Novruz” Elmi rəhbər: prof. S. Orucova), Jalə Rüstəmovna “Kitabi-Dədə Qorqud”da islamdan əvvəlki inanc və dini etiqadların izləri (“BasatınTəpəgözü öldürdüyü boy” əsasında)”, Elmi rəhbər: dos. E. Talıblı), Səidə Əliyeva

“Paremioloji vahidlərdə toy mərasimləri”, Elmi rəhbər: dos. K. İslamzadə, Arzu Həsənlı
“Nıkahın növləri və onların folklorıda əksi”, Elmi rəhbər: dos. K. İslamzadə), Gözəl Məmmədli
 (“Üzeyir Hacıbəyov yaradıcılığında xalq ədəbiyyatının yeri”, Elmi rəhbər: dos. K. Həsənova),
Çınarə Tağıyeva (“Rəvayət poetik söz sənətinin epik janrı kimi”, Elmi rəhbər: prof.əv. Ü.
Nəbiyeva), Elnur Soltanov (“Türk xalqlarında at kultu”, Elm rəhbər: dos. Həsənova)
məruzələrlə çıxış edərək diploma layiq görüdüblər.



Kafedradan mövzu götürən bakalavrlar bu dərneyə üzv olub fəaliyyətlərini genişləndirirlər. Onlar mövzuları ilə bağı rəhbərləri ilə birgə müxtəlif muzeylərə, yaşadığı evlərə gedirlər.

Kafedranın təşkilatçılığı ilə tələbə və magistrantların elmi seminarları keçirilir. Seminarlarda çıxış edən tələbə və magistrların məruzələri dərc olunur. **“Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının Elmi seminarları (2016-2017)”** adlı məcmuədə ötən illərdə keçirilən seminarların məruzələri yer alıb.



“Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminar

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatında musiqi alətləri” mövzusunda elmi seminar keçirilib. Professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən seminarı açan fakültə dekanı dosent Elçin Məmmədov

Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimizdən və onların tarixi köklərindən danışib.

Seminarda kafedranın magistrantları kaman, qopuz, tar, ney, qaval, saz alətləri haqqında maraqlı məruzələr ediblər. Tədbir bədii kompozisiya ilə davam edib. I kurs tələbələri Əliyeva Aynur, Qasımova Sevinc, II kurs tələbəsi Fərid Kərimovun ifasında şaman rəqsi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Azay Yahyayevin ifasında səmazən rəqsi göstərilib, Kimya fakültəsinin IV kurs tələbəsi Rəqsanə Əsədova, Prezident təqaüdçüsü Cəlal Əliyev tərəfindən mahnılar səsləndirilib.

Sonda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova çıxış edərək, kafedra tərəfindən təşkil edilən elmi seminarların əhəmiyyətindən, tələbə və magistrantların dünyagörüşünün formalaşmasındakı rolundan bəhs edib. Sonra o, “Vaqif” dramında yüksək səviyyədə çıxışı ilə fərqlənən tələbələri “Fəxri fərman”la mükafatlandırılıb.



28 fevral 2018-ci ildə Filologiya fakültəsinin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrası Hüseyn Cavid yaradıcılığına həsr olunmuş Elmi seminar keçirib.



Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində dərc olunan “Folklorşünaslıq” jurnalında dərnəyin üzvü olan tələbə və magistrın elmi məqalələri və toplama materialları

dərc olunur. Dərnəyin üzvləri tələbələri Elnurə Pirəliyevanın “Miskin Vəlinin yaradıcılığında kədər motivləri”, Çinarə Qədimlinin “Folklorumuzda dərviş obrazı və onun ikili xarakteri” adlı məqalələri, Aynurə Allahverdiyevanın topladığı Göyçə folklor nümunələri, Jalə Nağıyevanın topladığı Kəlbəcər bayatıları “Folklorşünaslıq” jurnalının 2018-ci il 1 sayılı nömrəsində dərc edilmişdir.



Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Jalə Nağıyeva dissertasiya “Azərbaycan və qırğız epik folklorunda mifoloji obrazlar” adlı mövzusu ilə bağlı Qırğızıstanda səfərdə olub. Səfirliyin köməkliyi ilə doktorant Qırğızıstanın kitabxana və universitetlərinə gedib. Doktorant Qırğızıstan Respublikasının Elmlər Akademiyasında olub, ikinci elmi rəhbəri olan Qırğızıstan Respublikasının Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abduldajan Akmataliyevlə görüşüb.



2016-cı ildən əsası qoyulan “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində kafedranın müəllimləri sillabulardakı mövzuya uyğun olaraq, tədqiqatçıları öz mühazirələrinə dəvət edirlər. Filologiya fakültəsinin I kursunda «Azərbaycan şifahi xalq ədəbiyyatı» fənnindən prof. Səhər Orucovanın “Ozan-aşıq sənəti. Aşıq şeirinin şəkilləri (qoşma, gəraylı, təcnis, müxəmməs

və s.)” mövzusunda açıq dərslinə əməkdar mədəniyyət işçisi fil.f.d. Nemət Qasımlı, açıq Əvəzخان Xankişiyeв, açıq Babək Şakirli qonaq qisminde çağırılıb. Dosent Könül Həsənovanın Azərbaycan bölməsində “Qədim türk eposu. Oğuznamələrin türk dastançılığında yeri. (“Oğuz xaqan”)” mövzusunda olan mühazirəsinə professor Füzuli Bayat, professor Səhər Orucovanın Rus bölməsində “Место «Огузنامه» в тюркском дастанном творчестве («Огуз Каган»)” adlı mühazirəsinə professor Tofiq Məlikli, professor Səhər Orucovanın Azərbaycan bölməsində "Kitabi-Dədə Qorqud" dastanı" adlı mühazirəsinə professor Kamran Əliyev dəvət olunub. 2018-2019-cu tədris ilində AMEA-nın Folklor İnstitutunun diktoru akademik Muxtar İmanov “Azərbaycan lətifələri” mövzusunda mühazirə deyib.



Dərnəyin nəzdindəki “Ədəbiyyat” klubunun kitab müzakirələri

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunun növbəti müzakirəsi keçirilib. Bu dəfə müzakirə obyektini Antuan dö Sənt Ekzüperinin “Balaca şahzadə”, Rabindranat Taqorun “Alver” və Qabriel Qarsio Marquesin “Dünyanın ən gözəl ölüsü” əsərləri olub. Müzakirə iştirakçıları əsərlər haqqında öz təəssüratlarını bölüşüb və aralarında yaranan fikir ayrılıqlarına aydınlıq gətiriblər. Görüşdə təkcə əsərlər deyil, həm də yazıçıların maraqlı həyat hekayələri də müzakirə olunub. Belə ki, A. Ekzüperinin bu əsərində təsvir etdiyi təyyarə qəzasının öz başına gəlməsi və bu qəza nəticəsində həyatını itirməsi, Q. Marquesin həyatının son anlarını necə keçirməsi və R. Taqorun Nobel mükafatı məsələsi kimi maraqlı faktlar ayrı-ayrı iştirakçılar tərəfindən nəzərə çatdırılıb. Ümumilikdə isə müzakirə çox canlı və qızgın şəkildə keçib. Gələcəkdə G. Mopassan və C. Oruelin əsərlərinin müzakirəsi qərarlaşdırılıb.



Dərnək üzvləri ədəbi-mədəni tədbirlərdə də fəal iştirak edir



Hər tədris ilinin sonunda fəal üzvlər "Folklor" dərnəyinin rəhbərliyi tərəfindən diplomlarla təltif edilir.

